

PRİZMA

ÖLKƏ başçısı İlham Əliyev tərəfindən uşaqların hüquqları ilə bağlı kifayat qədar fərman və sarancamlar imzalanıb. Heydər Əliyev Fondu, o cümlədən Leyla Əliyevannan rəhbərliyi ilə uşaq-lara bağlı çoxlu sayıda tədbirlər təşkil olunur. Dövlət səviyyəsində uşaqlara üçün müxtəlif tədbirlər həyata keçirilir, o cümlədən bağışçılar tikiilər, internet evləri açılır. Eyni zamanda uşaq sədabiyəti inkişaf etdirilir, onlara üçün filmlər çəkilir. Bu sənədən ki, uşaq və gənclərin mənəvi inkişafında mədəniyyət və əsasənlilik, bədii adabiyatın, müsir dövrdə xüsusi, televiziyanın böyük rolunu var. Televiziyada nümayiş olunan filmlər, cıxığı filmləri, mahnilər, vətənpərvərliklə bağlı program-lar uşaqların yaddaşında abadi həkk olunur. Məhz buna görə də televiziyalarda uşaqların mənəvi inkişafına xidmət edəcək verilişlərin təşkili vacibdir. Müsir dövrdə texnologiyaların sırtla inkişaf etdiyi bir zamanda uşaqları ziyanlı informasiyaların təsirindən qorumaq bir qədər çətinlaşır.

Mövzu ilə bağlı "Üç nöqtə" yə açıqlanma verən təhsil eksperti Kamran Əsədov bildirir ki, heç bir ixtira çapılı işi yaranardan bəri, biliklärin yayılmasında kinematografiya, televiziya və internet kimi rol oynamamışdır. "Dünənün an uzaq və qəpalı ərazilərində biliklärin qədirlərimindən onlardan sonraları vəsiat yoxdur. Çoxlış və "hərakət edən şəkillər" in proyeksiyası üçün 1895-ci ilədə ilk kinoaparati ixtira etmiş Lüner qardaşlarının adı, şübhəsiz ki, cihəramla yad edilməlidir. Bir çox ölkələrdə mütləqimlər təxni hadisələri, elmi problemləri və sosial məsələləri izah etməkdən ötrü tədris prosesində tələb, - kino - və videofilmərlərdən genis istifadə edilir".

Müsahibin deyr ki, uşaqımızın mədəniyyətin yeni forması olan televiziyanın, internetin mövcuduluğunu səratında dünyaya gəlməsi və böyüdümləşir. "Bir onların hayatının ayrılmaz hissəsinə çevrilmiş, ekran qarışışından keçən vaxtların sayı isə shəhəriyyəti dərəcədə artmışdır. Valideylər üçün televiziordan daya kimi istifadə etmək kimi şirəkləndirici şeydən imtina etmək bəzən çətin olur. Uşaqlar üçün televiziya az qala on böyük alıcıdaya çevrilmişdir. Uşaqlara monitor qarışısında uzun müddət vaxt

Uşaqların mənəvi inkişafında filmlərin rolü

KAMRAN ƏSƏDOV: "ONLARIN BİR ÇOXU TELEVİZİYAYA MÜNASİBƏTDƏ DƏ TƏTBİQ EDİLƏ BİLƏR"



keçirmələri bəzən bu - və digər verilişən maraqlı deyil, vəyəldəşmənin izlədiyi programları - nəzərdən qəçirməməq həvəsindən da iridi galır. Şübhəsiz, kino və televiziya dünənagörüşün genişlənməsində şəhəriyyəti rol oynayır. Onun uşaqlara təbliğənləndirici təsiri də bəylikdür. Onların kəməkliyi ilə dark etmə prosesi surətləndir. Lakin film seçimində uşaqlar başlı-başlı buraxılandı, onlar ansanlıqla mötadillik həddini aşır və bu zaman kino və televiziylərən uyğunlaşdırıb. Ona yənələnmiş uşaqlarla filmələrdən vərnek, dünənagörüşünə qeyri-nüfşləndirmək əvvəzində, onlara yalnız ziyan götür. Bir çox tədqiqatçıları və təbliğənləri oxlaqla buraxımdan zararlı olan filmlərə baxmağın "shəhəriyyətin" və onların uşaqları mütləci və məktəb dörsərlərin ayrırdığını valideylərlərə xəbərdarlıq edir".

Kino və televiziyanın uşaqlarının mənəvi inkişafına gəstərdiyi təsirlər bağlı danışan K. Əsədov deyr ki, bir sira nəticələrin kinnonun uşaqlara təsirini öyrənən tədqiqat-

ıslərinin ümumiləşdirilmələri əsasındır. "Onların bir çoxu televiziyaya münasibətdə də təbib edilə bilər. Uşaqlar kinoxu çox zaman tək və ya yoldaşları ilə baxırlar. Ona görə da filmlər onlar öz zövqlərinə uyğun olaraq seçilərlər. Əgər vələyindər uşaqların baxğıdı filmlərin mövzularına nəzarət etmirsə, onda uşaqlar ya bütün filmlərə fərqli qoymadan bir-birinin ardınca baxır, ya da onların manəvi inkişafına ziyanlı olaraq filmələr seçilərlər. Həmçinin, nəzarətsiz qalmış uşaqlar saatlarında TV və internetə vaxt keçirir, ciòx vaxt eyni filmələr bir neçə dəfə baxırlar. Uzun müddət boyanqan yerdə oturmaq, səlbətə, uşaqların sağlamlığına zərərlidir. Bundan başqa, uşaqlar döyüşən, dedektiv, cosuslardan, oğurlardan, cəngavərlərdən və s. bəhs edən filmlərə baxmağa üstünlük verir. Uşaqlar arasında bəlik arıntı, psixoloji, mənəviyyat mövzusunda filmlərə baxanlar sayı çox aşağıdır. Uşaqlara böyükər tərəfindən film seçimində yardım olmamışında, nə bas verdiyini öyrənən doktor Sternbüber bu noticələrə gəlmişdir. Birinciisi, əyländicili filmlər uşaqların həyatı səthi qarvamıya öydür, onları passiv və intellektual baxımdan təməl edir. İkinciisi, başqalarının davranış və hərəkətlərinin təsirində güclü moruz qaldığına görə uşaqların şəxsi enerjisi və yaradıcılıq güvəsi zəifləyir. Üçüncüisi, calbedici və əyländicili planda olan vəriflərə baxarkən, uşaqlar mümkün qədər az zəhni qıvva sorğ edirlər. Bu da onların dərk etmək səviyyəsini aşağı salır, qarvamın kasiklini və montiq təsəffükər qabiliyyətini azaltdır. Dördüncüisi, onların xəsisiyətindən tədricən yalan və məyusluq gizli saxlamاق ustun gəlməyə başlayır, uşaq mənasız vaxt keçirmək vərdişi olda edir. Beşinciisi, manəvi səviyyəsi aşağı olan filmlər uşaqın manəvi təməlini dağdırır, onu tovuzkarlıqla öydür, onu manəviyyətsiz hərəkətlərə təhrük edir. Al-

tıncı, bu cür filmlər uşaqın sağlamlığına manfi təsir göstərir, gərəq qabiliyyətini aşağı salır, sinir sistemi zəiflədir, müxtəlif cür böğaz-burun xəstəliklərinə həssəsliyin artırır".

Təhsil ekspertinin sözlərini görə, bir çox tədqiqatçılar hesab edir ki, aşağı soviyyəli filmlər manəviyyətsizliyi şəxsiyyətin qanunu davranışı kimi təqdim etdiklərindən görə ictimai və sosial şəhər dəsticiyicilərdir. "Bu sababdan emosiyaların həlo sqələ üstün geldiyi, manəvi əsasları çox da möhkəm olmayan, əlaqə davranışları iss vəziyyətdən asılı olaraq dəyişən uşaqlar və yeniyetmələr ciòx vaxt filmləndən mövafiq olaraq qəhrəmanlarını tapırlar. "Qəhrəman"ın hərəkətləri seyircilər hər dəfə heyətə getirir, həyacanlanğırdığı üçün yeniyetmələr ona qarşı rəğbət hissini gücləndirir. Onlar öz qəhrəmanlarına bənzəməyə çalışırlar".

K. Əsədov bildirir ki, məhmət olduğunu kimi porno film məhsuləsinə uşaq və mədəniyyət və kamilliliklər və insani xeyrkarlıqlar yoluñdan sapdırıcı və qanunu pozmə, zorakılıq və qanunlara tabe olmamaq yoluñ itisləmkələrə gəzə çarpan dərəcədə ziyan vurur. "Təmənmiş tədqiqatçı Plas kinematografinin uşaqlarının inkişafına təsirindən bəhs edən özümüz müşərə əsasında göstərir ki, genital seksuellüyün artıq öztü göstərməyə başladığı cinsi yetişkinlik yaşına qatma yeniyetmələr tez-tez erotik və pornoqrafik filmlərə baxmaqla, əsaslıca pozğunluq bataqlığında bəsi bilsərlər. Sər devil ki, pornoqrafik qarşısında müyəyen sənsərlər heyvani instiktlərini təmin etmək hesabına pula qazanmaq möqsədini qoymuşdur. Nəticə etibarilə işi bu cür filmlər yeniyetmələrin şəxsiyyətinin deformasiyasına getirin çıxarı".

Ekspert qeyd etdi ki, yaxşınu pidsən ayırmayı bacaran, kiminsiz "bu beldir" və ya "bu belə deyil" məhdəsiñə ettiyac duymayınen yeniyetmələr galidikdə isə, narkotik maddələrdən və alkogollu içkilərdən özlərindən qondurduqları kimi, onlar qotşaklıqla tövəm etməsindən onların xarakterini, manəviyyat və psixoloji statusunu ziyarət filmələrə və televiziylərə baxmaqdandır və özərlərini çəkirdimləridir. "Burada danışqınlarmızı olduğunu şəhəriyyəti və ya qədər bi-məsləhətlə praktikada öz təbibinqini taparsa, onlar uşaqların manəvi inkişafına müsbət təsir göstərecekədir".

Əgər uşaqlarınızın manəvi cəhətdən düzgün inkişaf etməsin istəyinizsə bu məsləhələri diqqəti olmalyıq. Ekspertlərin də dediyi kimi burda əsas iş valideyinlərin və məktəb müəllimlərinin üzərinə düşür. Uşaqları baxğıdı filmləri dəmənə nəzarətə saxlamalı, onları düzgün yoldaşlırmalı, xəlaqlı, zəngin mənəviyyəti bir nəsil yetişdirmiş olanq.

Kənan Oruc